

QANIM BAYRAĞIMDADIR

20 ocaq 1990 şəhidlərinə həsr olunmuş

dastança

Kameraya sığmırıam, kameramız kiçik, dar.
Qıy vursam, qəzəbimdən yer də, göy də dağılard.

Addımlarım altında taxta, qırmızı taxta.
Bəlkə donub, bərkiyib qızıl qan laxta-laxta.

Gündüz ilə gccənin burda heç bir fərqi yox,
Mağaramı, qəfəsmi bu daş kaha, daş oyuq?

Bəzən gəlib quş qonar barmaqlığın milinə,
Barmaqlığa toxunsan, pası çıxar əlinə.

Barmaqlıq xeyli qəlbi, mən quyunun dibində.
İstədiyin qədər gəz, dolaş, əlin cibində.

Bəzən dar qəfəsdəyəm, bəzən azad cahanda.
Azad cahan özü də zindanlaşar bir anda.

Səyyar xəyal qanadlı...xəyal sonsuz, sahilsiz.
Amandır, aparmaym məni o məbədə siz.

Yarı canım ordadır, ora solğun laləzar.
Al-qırmızı kalağay, toy xələti parçalar...

Günəş ondan borc alar, dan yerinə od salar.
Orda solmaz çiçəklər dörd fəsilli yaz, bahar.
Bəzən tənha keçərəm, bəzən yanımıda Təbriz.

Neçə qəbri bəzəyər bir dəstə təzə nərgiz.

Məzarlar xonça-xonça, məzarlar gül sərgisi.
Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.

Üçcə günün gəlini Çoban qızı Fərizə,
Əjdər oğlu İlhamı fəlak çox gördü bizə.

Min il, bəlkə daha çox yatarsınız göz-gözə.
Yan-yanaşı, üz-üzə.

Cərgədən ayrı düşmüş Əziz qızı Salatın,
Bir bülbül ömrü imiş sənin yiğcam həyatın.

Məzarlar gül beşiyi... Zülallı İsfəndiyar,
Övladısan, bağırna basmış səni bu diyar.

Nəsib oğlu Sahibim, 31 yaşlı balam,
Dinc uyu, vüqarımsan, ey mənim polad qalam!

Vaqif oğlu Mahirim, iyirmi üç yaşlı gəncim,
Boz torpağa bükülmüş parlaq dürdanəm, incim.

Ruhun başın üstündə sərv'lərlə boyaboy,
Rahat uyu, əzizim, Zahid Bayram Əlisoy.

1918... uzaq mart qurbanları
Nasıl tapmış doxsanda qüruba varanları?

Məhəmməd Sabir oğlu, Pərviz, Elcan yan-yana,
Kim gəlib? Qranit dağ — rəngi solğun bir ana.

O qanlı kəfənləri uc-uca tiksən əgər,
Cahan üfüqlərində Azərbaycan boydaca
bir laləzar görünər.

Neçin toplar gurlamır, hanı bəs hürriyyət, hürr?
Nəbzimin hər vurğusu top səsindən güclüdür.
Tank səsindən güclüdür.

Onların öz ciynidir bu möhtəşəm sərvlər,
Alınları — al günəş, axır şüasını da
bu dünyaya sərf elər.

Addımlayıb gedirlər məndən bir azca öndə —
Horadız cəbhəsində, Qubadlı körpüsündə.

Azadlığı uğrunda tökübsə bu qədər qan,
Neçin Azərbaycana baş əymir bütün cahan?

Neçin qulağı kardır, gözü kordur dünyanın,
Fırtınası hardadır, harda, dörd okeanın?

Düşüncələr içində gedirəm yavaş-yavaş.
Neçin sakitdir belə yolumdakı xəzəl, daş?

Neçin bağırı daş olmuş növ-növ diplomatların?
Arasından keçirəm cəhənnəmdə odaların.

Haçan, harda gəzirəm...bu yeri dürüst tanı —
Dağüstü park — aləmin Azadlıq gülüstəni.

Əsarətdən görünməz burda bir nişan, bir iz.

Azadlıq səma boyda, Azadlıq dəniz-dəniz.

Burda qızılgüllər var — xalis qızıl külçəsi.

Qərənfillər, nərgizlər ilk baharın elçisi.

Burda reyhan saralmaz...baxar daim günəşə,

Bacım Arifə xanım Səlyandan gətirdiyi

bircə büküm bənövşə.

Ustalar daş yonmada...ustanı dürüst tanı —

Dağüstü park — aləmin səadət gülüstəni.

Sular çağlayıb gedir...Sular sallıq aynası,

Abi-kövsər, zəmzəmmi çəsmələrin bal tası?

Güldən-gülə adlayan zər qanadlı arılar

Gül şəhdi əmsin deyə ləçəklərə sarılar.

Neçin göylər gurlamır, bəs neçin susur səma?

İldirim göydən qopub düşmür ayaqlarına?

Neçin öpmür cahanın cəhcəhli bülbülləri

Ülvinin üstündəki boz damarlı mərməri?

Mərmərə işiq verir Türkün zəfər dastanı,

Yerdən, səmadan geniş Azadlıq gülüstəni.

Türkiyədən, İrandan nə qədər zəvvvar gəlir.

Göz yaşından əsər yox, qəlbə iqtidar gəlir.

Qürur, iftixar gəlir.

Neçin qara dondasan, ey tehranlı mələyim?
At bu zülmət çadranı, başdan-başa ağ geyin.

Onlara işiq saçan həyat, murad yaraşır.
Ağappaq çələng tutan bir kainat yaraşır.

Keçib gedir qafılə — Azərbaycan dostları.
Ürəklərdə qeyrətə, biləklərdə qüvvətə
dönür dağ gülüstəni.
Əsrlərə cilçıraq, nəsillərə tac olan
Azadlıq gülüstəni!

Məzarlar təpəsini, gəzirəm səngər-səngər.
Ləçəklərdə gümüş, zər.

Uzaq Nargin adası gözdə giləyə bənzər.
Verdiyim qan yanında bircə damladır Xəzər.

Sanki cəbhədən keçir, gəzirəm səngər-səngər.
İftixara, qüdrətə, qüitura çevrilərmiş
qəm-kədər birər-birər.

Ruhu yer-göyə sığmaz Sadıqlı Yusif qardaş,
Azadlıq aynasıdır üstündəki mərmər daş.

Vera Lvovna balam, 16 yaşlı gülüm,
Eh kaş, qanlı Kremlə rast gələydi bu ölüm.

Ürəkli, lay kürəkli Həmid nəvəsi İzzət,
— Azadlıq havasıdır — dedin — ən ülvə ləzzət.

Kamil oğlu Əlisoy Namiq, vardın qüruba.

Çinar qamətli oğul, anan boyuna qurban!

27 gulləyə qucaq açmış Mübariz,
Sən bir lalə dağıydın, getdin səssiz-səmirsiz.

Zülqədər oğlu İlkin, sən mənim yaşındımsan.
Qartal idin, ömrünü səmada yaşadın sən.

Novruzlu Heydər oğlu Tofiq, yaran nə dərdin.
Torpağın altında da açıq qalmış gözlərin.

Siz macal tapmadınız, qoparkən dəli tufan,
Mən "ovu" kəsib atdım sizin soyadınızdan.

Siz getdiniz o gecə tankı qarşılıamağa,
Topu qarşılıamağa.

Büllur varlığınızda
Vətən qalxdı ayağa!

Bağlamada duz-çörək, termosda çay, adı su...
Təşnə varlığınızda haqq, Azadlıq ordusu.

Namus, qeyrət ordusu.
Tapdadınız yollarda kirli qarı, sal buzu.

Özü qaçıb gizlənən sizi çağırdı cəngə,
Mitinq vaxtı döndülər bəlkə şirə, pələngə.

Bir siqar tüstüsünü yarı bölən cavanlar,

Ey ölümün üstünə köhlənini çapanlar!

Tank, yox, ölümdür gələn,

Bunu kim duyar, anlar?

Xiyabandan keçirəm...alov sarmış ağlımı.

Ah, görəsən nə üçün Yer kürəsi dağılmır?

"Sessiya az işinə davam olur..." söyləyən,

Sözü əyri ağızında saqqız kimi çeynəyən.

Ürəyi yad, dili yad, özü murdar, minsifət

Qoşunları Kremlən dəvət qılan kəmfürsət

Hələ iş başındadır, yanında baş hamisi.

İyrənc imiş hamısı.

Bir gilə şöhrət üçün gönündən çıxır onlar,

Qara bir mafiyada xosunlaşan məlunlar.

Necə dəstələmişlər əl kommunistlərini.

Dünən gördüm birini Səlyanda, iş başında.

Birinci yeri tutar

Gədalıq yarışında.

Dedim: — dəvət ediblər məni doğma Səlyana,

Heç bilmirəm gəlmışəm yurda, ya selyuyana.

Sizin əlinizdədir seçkilərin cilovu.

El sevgisi alovdur, söndürməyin alovu.

Gördüm sükut etmədə qarşısında bir oyuncaq,
Bas qaldırıb gözümə baxa bilmir o alçaq.

Zırınq...zırınq...götürdü al-qırmızı dəstəyi.
Dinləyir telefonda başqa bir köstəbəyi.

Gördüm əsir əlləri, zigilli barmaqları,
Mütilik qılılıyla bağlanıb dodaqları.

— Hımm... elədir... əlbəttə...
yazıq döyür gözünü.
İlan tüpürcəyidir, atmır, udur sözünü.

Lapdan çaxdı ildirim bu kəsafət içində,
Katib yox, rəhbər də yox, gördüm o kölə bəndə

Təhvil verib başını vəzifəyə gələndə,
Başı bəlkə qayıdar gəbərəndə, köpəndə.

Yıldırıım bir də çaxdı... yer, göy tufan qopardı.
Al-qırmızı stolu, rəng-rəng telefonları,
"Pravda" qəzetini, külqabını... şəkildə
Qəzetə göz yetirən Ulyanovu apardı.

Sən telefon başında, mən səngər başındayam,
Sən telefon başında, man qılincam, qındayam.

Sən telefon başında, mən zindan bucağında,
Sən telefon başında, mən odlar qucağında!

Sən telefon başında, mən də şərin önungdə,
Dili ağızından çıxan köpəklərin önungdə.

Zəncir çeynəyən itlər nə boyda gör, nə boyda.
Sən telefon başında, mən bir zülmət quyuda.

Sən telefon başında, mən dustaq qatarında —
Daş kisədə, od gibi bir cəza paltarında.

Sən telefon başında, sən telefon naqili.
Naqil gibi qıvrılan bir ilanın zigili.

İlan zəhəri məlhəm, sənsə zəqqumdan betər.
Hansı gülzara düşsən, yerində tikan bitər.

Ən yavası budur ki, müqəvvasan, köləsən.
Yaxşı olar indicə gəbərəsən, ölüsən.

Sağ əlinin altında rəngbərəng telefonlar
Heyhat, səni aləmə bağlaya bilmir onlar.

Sən telefon qulusan, son telefon köləsi.
Vətənimin boynuna yükdü sənin kimisi.

Yük olsaydın dözərdim, deyə bilmirəm nəsən,
Vətənimin bağında xərçəng xəstəliyisən.

Sən bu cür olmasaydın, ey kərtənkələ yassar,
Əl-qol aça bilməzdi ağızı qanlı komissar,
o gürzə generallar.

Bunca nadan, ağciyər, küt, befər olmasayı,
İctimai zəlilər, zəlilər olmasayı...

Olmasayı bu qədər yava, başkəsən, qəddar
Aləm mənim xalqıma səcdə qılardı aşkar.

Xiyabandan keçirəm... xiyaban xeyli dalğın.
Onlar gəlib oturmuş hündür çiynində xalqın.

Xalqı ram eləmişlər topların nəfəsilə,
Bakımızı şumlamış tanklar silsiləsiylə.

Avtomatlı, kaskalı, hərbi mündirli, sərvaxt...
Dəyənəyi əlində, yolda, rizdədir hər vaxt.

Yarı satqın, yarı küt parlamenti qoruyur.
Neçə ikiüzlünü, riyakarı qoruyur.

Qımıldansa, bir daha güllələyir İlqarı,
Boris Vasilyeviçi, Vəfadarı, Eldarı.

Yenidən qurşunlayar ağ saçlı İbrahimı,
Komyagərlər içində ən qüdrətli alimi.

Salar tankın altına toxtamış fəriqəti,
Musa Cəlil qeyrətli cəsarəti, cürəti.

Bakı — hərbi düşərgə, özü boyda topxana.
Kəlpeysər generallar, admirallar yan-yana.

Əllərində dəyənək, yanlarında top-tüfəng,
Gündə azı dörd dəfə yeyib-içsinlər gərək.

Gilyotinli, bıçaqlı qəssabları səfərbər,

Gəlir bıçaq altına maşın-maşın sürürlər.

Gəlir ağlı, qaralı qoyun-quzu, mal, inək.
Tıxır, basır, gəmirir hərbçilər sübhədək.

Dünən donuz yeyərdi, bu gün quzu ətini,
Ağ balığım, kürünün anlayıb ləzzətini.

Çay süfrəsi, şokolad, fal-fal doğranmış limon —
Lənkəran nemətləri yatır döşünə onun.

Əlindədir ətirli, isti çay istəkanı,
Uzaqda Lənkəranın şəhidlər xiyabani.

Qurtum-qurtum içdiyi ətirli çaymı, yoxsa
Tariyelin, Şahinin, Rövşənin qızıl qanı?

Yardımlıda yetimlər südə, qəndə tamarzı.
Armud saplağıdırımı, biçilibmi boğazı?

Tısqırınca tıxıbdır, fisıldayı general.
Dərk edirmi görəsən o pağonlu koramal

Bu müqəddəs torpaqda, ayağı altındadır
A1 qanını tökdüyü Azad, Asif, Mircəlal.

Ona duz-çörək verən, alma, portagal verən
Rahim, Telman, Ətlatun, Svetlana, Müzəffər.

Xayıր, başqa əhd üçün generallar səfərbər.
Xəzəri murdarlayan admirallar səfərbər.

Dişinədək silahlı esmineslər səfərbər,
Donanmalar, gəmilər, kreyserlər səfərbər.

Səttarxan zavodunda aşüb-daşır təlatüm,
Nitq edən bir ananı gözləri yaşılı gördüm.

— On bir balam var! - dedi - yüz səksəndir donluğum.
Yalnız çörək almağa çatmır donluğum, oğlum!

Üçcə məktəb forması alsam, üçcə qızıma,
Gərək on bir balamın qıfil vuram ağızına.

Qaldırıdı yumruğunu dağ cüssəli fəhlə gənc:
-Bu hakim dairələr görün nə qədər iyrənc,

Nə qədər rəzildi ki, fövqəladə əhvalı
İllər, əsrlər boyu yaşamaq istəyirlər.

-Yeməsən də, yesən də xiyar budur ! — deyirlər.
And içirəm, sabahdan bilet almayacam mən!

Avtobusa, metroya bilet almayacam, yox.
Çörək dükanlarında çörək görsərn, qapacam.

Sözdə demokratini mədh eləyən satqını
Doğrayacam, çapacam.

...Bakı — hərbi düşərgə, Bakı — hərbi mağara.
Baxın sürü gətirən silsilə maşınlara.

Hardan gəlir maşınlar: Astaradan, Səlyandan,

Neftçaladan, Xaldandan, Gøyçaydan, Xırdalandan.

Naxır-naxır mal-qara, qoyun-quzu daşıyır.
Dəyənəkli, lüfəngli, avtomatlı, kaskalı

O canılər sürüsü necə rahat yaşayır,
Bol, firavan yaşayır.

Ağzı araq qoxuılı, gözü yarım yuxulu
İvana bax, İvana.

Ryazanda, Kazanda dünən girişmişdi o,
Ağ donuza, qabana.

Bu gün ceyran, qırqovul, əmlik əti istəyir.
Qızına göndərməyə ipək, sətin istəyir.

Xiyabandan keçirəm, divanəyəm, dəliyəm.
Addımlayan, düşünən xatırə məşəliyəm.

Xiyabandan keçirəm, yoxsa kameramızdan,
Barmaqlığı çürüyüb kirdən, paxırdan, pasdan.

Əlim çatmir, barmaqlıq xeyli ucadır, xeyli.
Qanımı, göz nurumu içən cəllad, tüfeyli

Əlim çatmir, əyləşib
Xeyli hündürdə, xeyli.

Xiyabandayammı, ah... o kimdir qandal qırır,
Ağ mərmərin altında "Qanım!" deyə hayqırır.

— Mənim qanım qupquru daşlara hopmayıb, yox.
Boz asfaltda, tırtılda yerini tapmayıb, yox.

Nə tankın altındadır, nə güllənin ucunda,
Nə yuyucu evində, mürdəşirin ovcunda.

Ordadır mənim qanım, AZADLIQ kəlməsinin
Bakı küləklərindən ruh alan ləngərində!

Səlyan kazarmasının qapalı səngərində,
Üç rəngli bayraqımın şüa-şüa zərində.

Kainata sığışmaz günəşin tellərində,
Ayın, Marsın, Zöhrənin təmiz, pak əllərində!

Qardaşlarım, yatmayın, alın mənim qanımı.
Canılər boğazından çıxarın ünvanımı!

Xəlil Rza